

**Şəhər dərd-ələm içindəydi. Evləri, küçələri doğma sakinlərinin qanına boyanmışdı. Erməni daşnakları bu qədim şəhərin tarixinin ən dəhşətli faciələrindən biri - 1918-ci il mart soyqırımı törətmışdılar. Sağ qalan azərbaycanlılar işgəncələrlə qotla yetirilmiş qohum-aqrəbələrə, həmşəhərlilərinə yas tuta bilmirdilər. Erməni daşnaklarının zülməri bitməmişdi. Baş götürüb gizlice bu şəhərdən qaçmaqdan başqa çarələri qalmamışdı.**

Doqquz yaşlı Leyla atasına qızılıb Bakının qanlı küçələri ilə addımlayırdı. Qorxu, təlaş balaca qızın da bütün vücutunu sarmışdı. Leyla 1909-cu il sentyabrın 17-də dünyaya göz açlığı bu şəhərdən ilk dəfə ayrıldı. Həstərxana pənah aparırdılar...



cadir" dedi. Bağırov dayə veriləcəyi söylədi. Belə də oldu.

1932-ci ildə Leyla Məmmədbeyova Moskvaya oxumağa getdi. Gərgin təhsil, təlim və uçuş günləri bir-birini əvəz edirdi. Leyla Məmmədbeyova tanınmış təyyarəçilərlə tanış oldu. "U-2" təyyarəsini idarə etməyi öyrəndi.

Ona xüsusi gözəllik verən uzun hörukleri vardı. Moskvada Tuşino aerodromunda təcrübə keçdiyi günlərdə Leylaya "Əsasnaməyə görə, təyyarəçi höruk gəzdərə biləməz" söylənilər. O, məsləhətləşmək üçün evə getdi. Bu xəbəri eşidəndə həyat yoladığının da qanı qaraldı. Ancaq Leyla



yə getdi. Sonbeşikləri Xanlar isə illər sonra, qırx beş yaşında Birinci Qarabağ müharibəsində döyüdü...

Leyla Məmmədbeyovanın müharibə dövründə və müharibədən sonra kılardı alındığı mükafatları arasında "Analıq medali" da vardı. Buna altı uşaq böyüdüb terbiye etdiyinə görə layiq görüldü. Onun on yaşından dördü kiçik yaşlarında vəfat etdi. Altı uşağı - Firudbəy, Rüstəm, Elmira, Zemfira, Vəqif və Xanlara uzun ömür yaşamaq nəsib oldu.



Boğram Məmmədbeyovun partiya biletini aldılar. Bu, o vaxtlar çox ağır cəza idi. Partiya biletini alınanların sonu faciə ilə bitirdi. Boğram dərhal Bağırovun qəbuluna getdi. Həmin vaxt evinə rayon partiya komitəsinə gəldilər. Leyla Məmmədbeyova onların "Ərin hanı?" sualına "Bağırov qəbuluna getdi" cavabını verdi.

Boğram Məmmədbeyovun partiya biletini almından sonra nə qohumlar, nə tanışlar qorxudan gözə göründü. Leyla küçə ilə gedəndə yollarını dəyişir, sekinin o biri tərəfinə keçirdilər. Onları qnamırdı. Çox çətin dövri idi...

Leyla Məmmədbeyovanın atası fəhlə işləyirdi. Ələsgor Zeynalovun böyük vəzifəsi olmasa da, bir vaxtlar siyasi mübarizədə yoldaş olduqları insanlar hakimiyyətdə idilər və ona hörmət bəsleyirdilər. Mir Cəfər Bağırova da Ələsgor Zeynalov köhnənin tanışları idilər.

...Mir Cəfər Bağırov Ələsgor Zeynalovun kürəkənini gecə saat 3-de qəbul etdi. Gəlişinin səbəbinə soruştu. Boğram Məmmədbeyov:

- Məni partiyadan çıxarıblar, - dedi.

Məni düşmən sayırlar.

Bağırov soruşdu:

- Kim?
- Rayonun birinci katibi.
- Get evə.

Boğram Məmmədbeyov evinə qayıtdı. Səhəri gün partiya biletini qaytardılar. O, Bağırovun qaynatmasına hörməti sayesində təhlükəli illərdən sağ-salamaq qurtuldu.

1941-ci ildə Böyük Vətən mühabibəsi başlayanda artıq aviasiya məsələsi olan Leyla Məmmədbeyova dörd uşaq anası idi. Kiçik qızı elə həmin il dünyaya gəlmədi. Leyla Məmmədbeyovanın müharibədə iştirakından uşaqları balaca olduğuna görə imtina edildi.

Bakı aeroklubu bağlandı. Leyla Məmmədbeyova yenə Mir Cəfər Bağırova qəbuluna getdi. Ona işsiz qaldığını söylədi. Planer-parasüt klubunun açılmasına nail oldu. Bakı aeroklubunda müəllim işləməyə başladı. Müharibə illərində yüzlərlə desant və dörd min parasütü hazırlayaraq cəbhəyə yolladı. Tələbələrinin ikisi - Adil Quliyev və Nikolay Şevertdəyev Sovet İttifaqı Qəhrəmanı oldu.

İllərəkən hərbi təyyarəcisi qadın - Züleyxa Seyidməmmədova Leyla Məmmədbeyovadan ilham alaraq bu sənəti seçdi.

Ayağı xəstə olduğuna görə Boğram Məmmədbeyov da müharibədə iştirak edə bilmədi. Onların böyük oğlu, on səkkiz yaşlı Firudbəy cəbhə-

# Səmaların Leylası...

## Azərbaycanın ilk qadın təyyarəçisi

### Yaddan çıxmayan xatirələr

Getdikleri şəhərdə də onları dincilik gözlemirdi. İnqilab dalğası Həstərxanı da bütürmüdüd. Leylanın atası Ələsgor Zeynalov inqilabçı idi. O, siyasi mübarizədə fəallıq göstərənlərin çoxunu təmiyirdi. Dostlarından biri də Nəriman Nərimanov idi. Həstərxanda eyni evdə yaşayırdılar. Nərimanov bircinci, Ələsgor isə ailəsi ilə birlikdə ikinci mərtəbədə qalırdı.



Ələsgor Zeynalovun istekli qızı bir gün elini sinesinə aparıb şikayötəndi: "Ata, ağıriyır..." Ələsgor uşaq ixtisasca həkim olan dostunun yanına gəndərdi: "Get Nəriman omi sənə baxsun" dedi. Leyla Nərimanovun yanına qədər. O, qızdan soruşdu: "Ağrı həddadır?" Leyla elini köksündə gozdirəgozdiro: "Burdadır, burdadır..." dedi. Nəriman Nərimanov qızın ərkəyünlüyünü güllümsədi: "Yaxşı, nə vaxt bir yerində ağrı olsa, onda gələrsən".

Həstərxanda jandarmalar tez-tez şübhələndikləri evlərdə yoxlamalar keçirirdilər. Qəfil döyülen qapı səsleninə alış bilmirdilər. Ona görə də yənə səksəndilər. Ancaq jandarmaların gələcəyindən duyuq düşən inqilabçılar qadağan olunmuş kitabları, sənədləri dövrə vurub əyləşmiş qadınların paltalarını uzun ətəklərinin altında gizlətmisdilər. Adəton jandarmalar qadınlara yaxınlaşmirdilər. Yenə otağı daxil oldular, qadınları görüb, çıxıb getdilər. Bununla da qadınlar inqilabçı ərlərini həbsdən xilas etdilər.

Artıq on yaşına çatmış Leyla da inqilabçıların köməkçisi idi. Şəhərdə barrikadalar qurulmuşdu. Leyla bütün günü ora-bura vurnuxurdu. Uşaq olundan jandarmaların diqqətini cəlb etmirdi. Ona görə inqilabçılar məktublarını, sənədlərini ona verib, lazımi ünvaniqları göndərirdilər.

Həstərxanda da günləri heyəcanında keçirdi. Ancaq Bakıdan ayrılar kənddən gördüyü ürəkdağlayan monzərələr gözlərinin önündə çökilmirdi. Sonralar nə zaman ömrünün ilk çəqələ-

gündə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bəhram Məmmədbeyov qapını açanda qarşısında kişi hərbi geyiminə birini gördü. Əvvəl tanımıdı. Sonra gülə-gülə dedi: "Afərin sənə, uc!"

Leyla Məmmədbeyova təyyarəçilər məktəbinə daxil olan 22 nəfərənən biri, həm də yeganə qadın idi.

1931-ci ildə ilk uçuşa oldu. O gün Bakı aeroklubunun kursantları uçuş meydənində sıralandılar.

Bir neçə dəqiqə sonra Leyla artıq "U-1" təyyarəsində təcrübəli təlimatçı ilə

birlikdə havaya qalxdı. İlk uçuşu uğurla başa vurdu. Heyəcan və sevinc içindəydi. Onu töbrik edir, təriflərdir.

Hazırkı üçün Moskvaya göndəriləndə Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər Bağırova "Uşağı" bala-

rını yada salsa da, erməni daşnakları -

nın Bakıda türklərə qənim kəsildikləri o faciəli günləri xatırlayacaqdır...

Bu qırğınlara, qovşalarla qədər o,

çox xoşbəxt uşaqlıq yaşadırdı. Atan-

anasının tek övladı idi. Amma Leyla-

nı özizləyen yalnız valideynləri deyil-

di. Ona bu dünyadan gənc yaşında, nakam köcmüş bibisinin adı verilmişdi. Atasının da, üç əmisinin də sevimliyi idi Leyla.

1920-ci ildə Leylagil Bakıya qayıtdılar. On iki-on üç yaşlarında anasını itirdi. Anasının vəfatından sonra atası, əmiləri "qəlbə qırıqdu" deyib Leylaya daha çox qayğı, nəvəziş göstərdilər. İllər sonra Ələsgor Zeynalov yenidən evlendi. 1935-ci ildə bir oğlu də oldu.

Leyla onda artıq aile qurmuşdu.

Onu 1922-ci ildə, on dörd yaşı tamam olmamış əslən Kürdəxanından olan on doqquz yaşlı Boğram Məmmədbeyova verdildər. Leyla Zeynalova soyadını ailə qurduqdan sonra dəyişdi, Məmmədbeyova oldu. İlk uşağı dünyaya gələndə Leylanın on altı yaşı vardi.

Boğram Məmmədbeyov həm fəhlə işləyir, həm də təhsil alırırdı. O, evliliklərinin ilk vaxtlarından Leylanı da oxumağa, işləmeye, ictimai həyatda fəal olmağa həvəslenirdi. Leyla Əbiloğlu adına klubə getdi, orada təhsil almağa başladı.

İllər keçidkən böyük hörmət qazanan, müxtəlif vəzifələrdə çalışılan Boğram Məmmədbeyov 1927-ci ildə Kommunist Partiyasının sıralarına daxil oldu. 1928-ci il iddi. Kommunistlər tapşırıdlar ki, növbəti icla həyat yoldaşlarını da getirsinlər. Boğram Məmmədbeyov Leyla ilə birlikdə getdi. O vaxtlar çadrasını atan qadınların siyahısını tuturdular. İclas zalında çağırış etdilər. On doqquz yaşlı Leyla Məmmədbeyova çadrasını başından açsa da, atmadi. Qoltığuna vurub evə gətirdi.

**Mavi səma ilə birinci görüş...**

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən də vaxtlar xəbər tutdu...

Bakının ortasında qadınlar çadrasını aqısgıra, çalışdırına görə ailəsindəki kişilər tərefindən qotla yetiriliydi. Leylanın isə taleyi üzüne gülmüşdü... Heyət yoldaşı Devəcidi işlediyi

gündəndə də ona yazıldı: "Get işlə".

Ela Bakı təyyarə